



**Azərbaycan Respublikası**

**Odlar Yurdu Universitetinin  
STRATEJİ İNKİŞAF PLANI  
(2020-2025-ci illər)**

**Bakı-2020**

# M Ü N D Ə R İ C A T

**1 TƏQDİMAT .....**

**2 Odlar Yurdu Universiteti haqqında .....**

2.1 OYU-nun tarixi .....

2.2 Beynəlxalq statuslarımız .....

2.3 Maddi-texniki baza .....

**3 MİSSİYA VƏ DƏYƏRLƏR, GƏLƏCƏYƏ BAXIŞ.....**

3.1 Missiya.....

3.2 Dəyərlər.....

3.3 Gələcəyə baxış.....

**4 STRATEJİ MƏQSƏDLƏR**

4.1 Daxili keyfiyyət təminatını təkmilləşdirmək.....

4.2 Tədris prosesində interaktiv, yeni və daha müasir metodlardan istifadə etmək.....

4.3 Universitetin monitorinq, təhlil, qiymətləndirmə sisteminin təkmilləşdirilməsi...

4.4 Universitetin təhsil, elmi tədqiqat və sosial işinin inkişafı.....

4.5 Universitetin beynəlxalq əlaqələrini genişləndirmək.....

4.6 Universitetin məzunlarla iş prosesinin effektivliyi artırmaq.....

4.7 Distant təhsilin təlim texnologiyalarında inkişafı təmin etmək.....

**5 Gözlənilən nəticələr.....**



**Professor Əhməd Vəliyev,  
Odlar Yurdu Universitetinin təsisçisi və rektoru**

### **Təqdimat**

1995-cı ildə yarandığı gündən bəri, Odlar Yurdu Universiteti müasir texnologiyaların nailiyyətlərini və beynəlxalq standartları öz işində tətbiq edərək qlobal təhsil sisteminə inteqrasiya edir. Universitetimiz Avrasiya və ABŞ-in aparıcı universitetləri ilə əməkdaşlıq əlaqələri qurmuşdur. Bu, universitetin tələbə və müəllimlərinə, öz işlərinin səmərəliliyini artırmaq üçün geniş imkanlar yaradır.

Universitet bir çox istiqamətlər və ixtisaslar üzrə kurslar təklif edir. Tədris prosesinin rahat formatı tələbələrə istər gündüz, istərsə də axşamüstü və istirahət günlərində dərslərdə iştirak etməyə imkan verir.

Universitetin yüksəkixtisaslı müəllim və əməkdaşlar heyəti tələbələrin təhsil səviyyəsinin artmasına yaxından köməklik göstərir. Bizim proqram və xidmətlərimiz sizin ümidlərinizə və gələcək karyeranızda uğur qazanmağınıza xidmət

edir.

## **2 Odlar Yurdu Universiteti haqqında**

### **2.1 OYU-nun tarixi**

**10 noyabr 1995 – ci il.** Odlar Yurdu Universiteti Azərbaycan Respublikası Nazirlər Kabineti nəzdində Dövlət Ali Ekspert Komissiyası tərəfindən yoxlanılaraq müsbət rəy almışdır.

**8 iyul 1996 - cı il.** Odlar Yurdu Universiteti DAEK - in müsbət rəyi əsasında Nazirlər Kabinetinin 86 sayılı qərarı ilə dövlət qeydiyyatından keçmişdir.

**16 oktyabr 1996 – cı il.** Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin 5 sayılı şəhadətnaməsi ilə universitetə hüquqi şəxs statusu verilmişdir.

**3 iyun 1997-ci il.** Odlar Yurdu Universiteti ilə Corciya Dövlət Universitetinin Biznesin İdarəedilməsi Kolleci arasında birgə əməkdaşlıq haqqında müqavilə imzalandı.

**1998-ci il.** Zigen Universitetinin “Ölçmə texnikası” institutu arasında yaradıcılıq əməkdaşlığına dair müqavilə

**27 noyabr 1998 – ci il.** Azərbaycan Respublikası Mətbuat və İnformasiya Nazirliyinin AB seriyalı, 022011 sayılı lisenziyası əsasında nəşriyyat fəaliyyətini həyata keçirtməyə icazə verilmişdir.

**10 fevral 1999 - cu il.** Azərbaycan Respublikası Mətbuat və İnformasiya Nazirliyinin AB seriyalı, 022338 sayılı lisenziyası ilə "Odlar Yurdu Universitetinin elmi və pedaqoji xəbərləri" jurnalının istehsalı və yayılmasını həyata keçirməyə icazə verilmişdir.

**12 iyun 1999 - cu il.** Azərbaycan Respublikası Təhsil Nazirliyinin AB seriyalı 019004 sayılı lisenziyası əsasında Odlar Yurdu Universitetinə bakalavr və magistr pillələrində kadr hazırlığı aparılmasına, eyni zamanda Universitetin tərkibində Orta

İxtisas Təhsili Kolleci və Orta Ümumtəhsil İnnovasiyalar Məktəbinin fəaliyyətinə icazə verilmişdir.

**14 dekabr 1999-cu il.** Odlar Yurdu Universiteti və Oklahoma Universiteti nəzdində Sarkey Enerji Mərkəzi arasında əməkdaşlıq

**25 iyun 1999-cu il.** Odlar Yurdu Universiteti və Rusiya Dövlət Yəhudi Akademiyası arasında mədəni və elmi əməkdaşlıq

**30 dekabr 1999-cu il.** Odlar Yurdu Universiteti və Açıq Cəmiyyət İnstitutu – Nyu York (Bakı nümayəndəliyi) arasında Aktivlərin köçürülməsi protokolu

**31 yanvar – 22 mart 2000-ci il.** Odlar Yurdu Universiteti və Dağıstan Dövlət Tibb Akademiyası arasında birgə təhsil və tədqiqat sahələri üzrə əməkdaşlıq

**01 fevral 2000-ci il.** 7/166 sayılı razılığı Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş Dövlət Yol Polisi idarəsinin razılığı ilə “B” kateqoriyalı sürücülük kursları fəaliyyətə başlamışdır.

**2001-ci il.** Odlar Yurdu Universiteti və Zigen Universiteti (Almaniya) arasında ən yeni texnologiyalar üzrə Bakalavr pilləsində kadr hazırlığının aparılması üçün əməkdaşlıq imzalamışdır.

**2002-ci ildən** etibarən Odlar Yurdu Universiteti Beynəlxalq Universitetlər Assosiasiyasına tam hüquqlu üzv kimi qəbul olunmuşdur.

**1 iyun 2002-ci il.** Odlar Yurdu Universiteti ilə Corciya Dövlət Universitetinin Biznesin İdarəedilməsi Kolleci arasında beynəlxalq elm və təhsil mübadiləsi haqqında müqavilə imzalandı.

**23 dekabr 2003-cu il.** Odlar Yurdu Yurdu Universiteti və İmam Xomeyni Beynəlxalq Univeristeti (İran) arasında əməkdaşlıq nəticəsində hər iki ölkənin tələblərinin biliyini artırmaq və adətlərin, mədəniyyətlərin qarşılıqlı ötürülməsi məqsədilə əməkdaşlığa başlanılmışdır.

**14 fevral 2003 - cü il.** Azərbaycan Respublikası Təhsil Nazirliyinin 46-03-662/17 sayılı razılığı ilə Universitetə ABŞ-ın Corciya State Dövlət Universiteti ilə

“Biznesin idarə olunması üzrə magistr proqramı” (MBA) istiqamətində birgə kadr hazırlığı üzrə əməkdaşlıq müqaviləsi imzalanmışdır.

**14 fevral 2003 - cü il.** Azərbaycan Respublikası Təhsil Nazirliyinin 46-03-662/17 sayılı razılıq məktubuna əsasən Odlar Yurdu Universiteti ABŞ-ın Corciya Dövlət Universiteti ilə "Biznesin idarə olunması üzrə magistr proqramı” (MBA) istiqamətində birgə kadr hazırlığı üzrə əməkdaşlıq müqaviləsi imzalanmışdır.

**29 oktyabr 2003 – cü il.** Azərbaycan Respublikası Təhsil Nazirliyinin 46-03-4911/17 sayılı razılıq məktubuna əsasən Xarici Tələbələr üçün Hazırlıq fakültəsi yaradılmışdır.

**2003-cü ildə** Odlar Yurdu Universiteti ilə Almaniyanın Zigen Universiteti arasında elmi araşdırmalar üzrə əməkdaşlıq müqaviləsi imzalanmışdır.

**2003-cü ildə** Odlar Yurdu Universiteti Almaniyanın Zigen Universiteti ilə Ən Yeni Texnologiyalar üzrə Bakalavr pilləsində kadr hazırlığının aparılması üçün müqavilə imzalanmışdır.

**2003-cü il.** Türkiyənin Ege Universiteti ilə Odlar Yurdu Universiteti arasında elm və təhsil sahəsində kadr hazırlığının aparılması üçün qarşılıqlı əməkdaşlıq müqaviləsi imzalanmışdır.

**2003-cü il.** Odlar Yurdu Universiteti ilə Zigen Universiteti arasında qarşılıqlı əməkdaşlıq çərçivəsində Alman dili üzrə DSH sertifikatına hazırlıq kurslarının təşkili barədə müqavilə imzalanmışdır. 9 aylıq intensiv alman dili kurslarını uğurla bitirən tələbələrə DSH Dil Sertifikatı verilir. DSH Dil Sertifikatı ilə tələbələr gələcək təhsillərini almandilli universitetlərdə davam etdirmək imkanına malikdirlər.

**2 aprel 2004-cü il.** Odlar Yurdu Universiteti ilə Corciya Dövlət Universiteti ilə birgə BBA və MBA proqramı üzrə mütəxəssis hazırlığı haqqında müqavilə imzalandı.

**2004-cü il.** Universitet Almaniyanın H+ akkreditasiyasına malikdir.

**2004-cü il.** Universitetin nəzdində çoxməqsədli “Oksigen” klinik xəstəxanası fəaliyyətə başlamışdır. OYU-nun Tibb fakültəsinin bir çox klinik kafedraları məhz bu klinikada yerləşir. Ən son tibbi avandanlıqla təchiz olunmuş klinikada OYU-nun tələbələrinin təcrübə keçmələri üçün əlverişli şərait yaradılmışdır.

**2 avqust 2004-cü il.** Azərbaycan Respublikası Təhsil Nazirliyinin 685 sayılı razılıq məktubuna əsasən universitetdə doktor və elmlər namizədi üzrə kadr hazırlığına icazə verilmişdir.

**25 iyul 2005-ci il.** Azərbaycan Respublikası Təhsil Nazirliyinin 593 sayılı əmrinə əsasən Odlar Yurdu Universitetinə, eyni zamanda Universitetin tərkibində Orta İxtisas Təhsili Kolleci və Orta Ümumtəhsil İnnovasiyalar Məktəbinin fəaliyyətinə verilmiş razılığın (lisenziyanın) vaxtı uzadılmışdır.

**2005-ci il.** Universitetin nəzdində Orta Ümumtəhsil İnnovasiyalar Məktəbi Bakıda Britaniya Məktəbi (BSB) fəaliyyətə başlamışdır.

**14 iyun 2006-cı il.** Azərbaycan Respublikası Təhsil Nazirliyinin 474 sayılı əmrinə əsasən Azərbaycan Respublikası Akkreditasiya komissiyasının müvafiq qərarını əsas tutaraq Odlar Yurdu Universitetinin və onun nəzdindəki təhsil müəssisələrinin akkreditasiya olunması və ona müvafiq sertifikat verilməsi təmin edilmişdir.

**02 oktyabr 2006-cı il.** 5898 sayılı razılığı Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş Dövlət Yol Polisi İdarəsinin razılığı ilə “BC” kateqoriyalı sürücülük kursları fəaliyyətə başlamışdır.

2007-ci il Odlar Yurdu Universiteti və Yakın Doğu Universiteti arasında Beynəlxalq akademik, mədəni və elmi əməkdaşlığı inkişaf etdirmək

**2007-ci il.** Fransanın Azərbaycandakı səfirliyinin Mədəniyyət və Əməkdaşlıq şöbəsinin nəzarəti altında Odlar Yurdu Universiteti ilə Fransanın Jorj Sand adına Mədəniyyət Mərkəzi arasında Fransız dili üzrə TCF sertifikatı və DELF/DALF diplomuna hazırlıq kurslarının təşkili barədə müqavilə imzalanmışdır.

**20 noyabr 2007-ci il.** Qafqaz Beynəlxalq Universiteti (Gürcüstan Respublikası, Tiflis şəhəri) ilə əməkdaşlıq müqaviləsi imzalanmışdır. Müqavilənin predmeti təhsil və elmi-praktiki fəaliyyətin bütün sahələrində qarşılıqlı əməkdaşlıq əlaqələrinin qurulmasından ibarətdir. (Hal-hazırda bu müqavilə qüvvədədir)

**2008-ci il.** Odlar Yurdu Universiteti və Girne Amerika Universiteti (Girne American University – North Cyprus) arasında akademik və təhsil sahəsi üzrə əməkdaşlıq

**2009-cu il.** Odlar Yurdu Universiteti Avropa Komissiyasının IV layihəsi olan TEMPUS (Trans European Mobility Plan for University Studies) proqramına qoşulmuşdur. 2009-2011 – ci illərdə Avropa Komissiyasının Cənubi Qafqaz üçün nəzərdə tutduğu "NIROA -Network of International Relations Offices in Azerbaijan" NIROA-Azərbaycanda Beynəlxalq Əlaqələr Offisləri Şəbəkəsinin təşkili layihəsində iştirak etmişdir. Bu proqramda Azərbaycandan Odlar Yurdu Universiteti ilə yanaşı Azərbaycan Dövlət Neft Akademiyası, Azərbaycan Tibb Universiteti, Qafqaz Universiteti eyni zamanda Avropanın aşağıdakı beş aparıcı universiteti iştirak edirlər.

- ALMANIYA - Siegen University (Zigen Universiteti)
- FRANSA - Nice-Sophia Antipolis University (Niçe Dövlət Universiteti)
- İTALYA – Genoa University (Genuya Universiteti)
- POLŞA - Bydgoszcz University Of Technology And Life Sciences (Bıdgoş Texnologiya və Həyat Elmləri Universiteti)
- YUNANISTAN - National Technical University Of Athens (Afina Milli Texnologiya Universiteti)

**8 aprel 2010-cu il.** Linkolin Universiteti (Lincoln University -USA) və Qafqaz Beynəlxalq Universiteti (Caucasus International University-Georgia) arasında “Biznesin idarəedilməsi” proqramı üzrə əməkdaşlıq



**25 may 2010-ci il.** Rıqə Beynəlxalq İqtisadiyyat və Biznesin İdarə Olunması Universiteti ilə Odlar Yurdu Universiteti arasında elm və təhsil sahəsində əməkdaşlıq, tələbə-müəllim mübadiləsinin inkişaf etdirilməsi üzrə müqavilə imzalanmışdır. (Hal-hazırda bu müqavilə qüvvədədir)

**26 iyun 2010-ci il.** İtaliyanın Genuya Universiteti ilə elmi əməkdaşlıq haqqında müqavilə imzalanmışdır. Müqavilənin predmeti hər iki universitet arasında əlaqələrin gücləndirilməsi, qarşılıqlı mədəni əlaqələrin genişləndirilməsi, təhsil sahəsində əməkdaşlıq və mübadilədən ibarətdir. (Hal-hazırda bu müqavilə qüvvədədir)

**27 avqust 2010-ci il.** tarixində Yakın Doğu Univeristetini ilə (Şimali Kipr Türk Respublikası) elmi əməkdaşlıq haqqında saziş imzalanmışdır. Müqavilənin əsas mahiyyəti hər iki universitetdə elm və təhsil sahəsində kadr hazırlığının aparılmasından ibarətdir. Hal-hazırda bu müqavilə qüvvədədir və onun müddəalarının həyata keçirilməsi imkanları araşdırılır.

**23 sentyabr 2010-cu il.** Odlar Yurdu Universiteti ilə Türkiyənin Süleyman Dəmirəl Universiteti birgə əməkdaşlıq çərçivəsində kadr hazırlığının aparılması üçün Tibb fakültəsinin yaradılması sahəsində iki tərəfli müqavilə imzalamışlar.

**27 oktyabr 2010-cu il.** Azərbaycan Respublikası Təhsil Nazirliyi tərəfindən yenidən 5 il müddətində Lisenziya uzadılmışdır.

**24 noyabr 2010-cu il.** Polşanın Bıdqoş Texnologiya və Həyat Elmləri Universiteti ilə universitetlərarası elmi araşdırma, kadr hazırlığı, ixtisasartırma, tələbə və müəllim mübadiləsi, beynəlxalq səviyyəli müxtəlif layihələrin həyata keçirilməsi sahələrində müzakirələr aparılmış və müqavilə imzalanmışdır. (Hal-hazırda bu müqavilə qüvvədədir)

**12 iyul 2011-ci il.** British Council Azerbaijan-ın “English Global Products” və “Ali Təhsilin Beynəlmilləşdirməsi” layihələri sahəsində fəaliyyətin koordinasiyası və davamlı əməkdaşlıq

**21 iyun 2011-ci il.** Fransanın Nice-Sophia Antipolis Universiteti ilə elmi əməkdaşlıq haqqında müqavilə imzalanmışdır. Müqavilənin predmeti hər iki universitet arasında əlaqələrin gücləndirilməsi, qarşılıqlı mədəni əlaqələrin genişləndirilməsi, tələbə-müəllim mübadiləsinin inkişaf etdirilməsi üzrə əməkdaşlıq və mübadilədən ibarətdir. (Hal-hazırda bu müqavilə qüvvədədir)

**22 sentyabr 2011-cu il.** Odlar Yurdu Universiteti ilə Türkiyənin Süleyman Dəmirəl Universiteti birgə əməkdaşlıq çərçivəsində kadr hazırlığının aparılması üçün Tibb fakültəsinin yaradılması sahəsində iki tərəfli müqavilə imzalamışlar.

**3 oktyabr 2011-ci il.** Odlar Yurdu Universiteti və Xəzər Universiteti arasında təcrübə müabdləsi təşkil etmək və araşdırma sahələrində qarşılıqlı əməkdaşlıq

**2011-ci il.** Odlar Yurdu Universiteti və Qafqaz Universiteti arasında təcrübə müabdləsi təşkil etmək və araşdırma sahələrində qarşılıqlı əməkdaşlıq

**26 oktyabr 2011-ci il.** Odlar Yurdu Universiteti və Azərbaycan Bank Tədris Mərkəzi arasında strateji tərəfdaşlığa dair əməkdaşlıq sazişi imzalanmışdır.

**21 oktyabr 2011-ci il.** Odlar Yurdu Universiteti Türkiyə YÖK tərəfindən tanınmışdır.

**2 aprel 2012-ci il.** Odlar Yurdu Universiteti və Haccettepe Universiteti arasında tədris proqramlarının mübadiləsi, müəllimlərin mübadiləsi, tələbələrin mübadiləsi, birgə tədris fəaliyyətləri, biznes inkubator və texnopark layihələri üzərində birgə işin həyata keçirilməsi

**17 sentyabr 2012-ci il.** Dəniz Təhsil Qurumunun 1 il müddətində Odlar Yurdu Universitetinin Türkiyə Respublikasında səlahiyyətli nümayəndəsi olması

**3 oktyabr 2012-ci il.** Odlar Yurdu Universiteti və Aleksandriya Kitabxanası arasında training proqramları, təqüdlər, elmi mübadilə, seminar, seminar və digər proqramların birgə hazırlanması və nəşrlərin paylanması sahəsində əməkdaşlıq

**5 oktyabr 2012-ci il.** Odlar Yurdu Universiteti və Ağrı İbrahim Çeçen Universiteti (Türkiyə) arasında akademik əməkdaşlıq haqqında razılıq əldə edilmişdir. Ümumi

maraq və qarşılıqlı əməkdaşlıq problemləri əhatə edən proqramdan əldə edilən ortaq faydalar

**05 mart 2012-ci il.** Odlar Yurdu Universiteti, Xəzər və Azərbaycan Dövlət Aqrar Universitetinin Alyans Müqaviləsi imzalandı. Bu alyans ölkə bölgələrində ali təhsil almaq imkanlarının genişləndirilməsi, təhsil xidmətlərinin keyfiyyətinin və çeşidlərinin artırılması, həmçinin daha yüksək rəqabət qabiliyyətinə nail olması üçün qurulmuşdur.

**09 mart 2012-ci il.** Süleyman Demirel Universiteti elm və təhsil əməkdaşlığının konkretləşməsi, əməkdaşlığın genişləndirilməsi, distant təhsil, qısa və uzun müddətli tələbələrin və müəllimlərin mübadiləsi, "Ömür Boyu Təhsil" proqramlarının həyata keçirilməsi və təhsili başa vurduqdan sonra hazır mütəxəssis kimi fəaliyyət göstərmələri üçün Süleyman Demirel Universitetinin professor, müəllim heyətinin köməkliyi ilə praktiki vərdişlərin tələbələrə öyrədilməsi istiqamətində Süleyman Demirel Universiteti və Odlar Yurdu Universitetinin birgə sertifikatlarının verilməsi istiqamətində müqavilə imzalanmışdır. (Hal-hazırda bu müqavilə

qüvvədədir)

**02 aprel 2012 - ci il.** Hacettepe Universiteti (Türkiyə) ilə anlaşma protokolu imzalanmışdır. Protokolun mahiyyəti tədris proqramlarının mübadiləsi, müəllimlərin mübadiləsi, tələbələrin mübadiləsi, birgə tədris fəaliyyətləri, biznes inkubator və texnopark layihələri üzərində birgə işin həyata keçirilməsindən ibarətdir. (Hal-hazırda bu müqavilə qüvvədədir)

**03 oktyabr 2012-ci il.** Odlar Yurdu Universiteti və Misir Ərəb Respublikası arasında Aleksandriya kitabxanası arasında əməkdaşlıq müqaviləsi imzalanmışdır.

**2012-ci il.** Azərbaycan Respublikası Təhsil Nazirliyinin 474 sayılı əmrinə əsasən Azərbaycan Respublikası **Akkreditasiya** Komissiyasının müvafiq qərarını əsas tutaraq Odlar Yurdu Universitetinin və onun nəzdindəki təhsil müəssisələrinin akkreditasiya olunması və ona müvafiq sertifikat verilməsi təmin edilmişdir.

**26 aprel 2013-cü il.** – Odlar Yurdu Universiteti ilə David Game College (London, Böyük Britaniya) arasında əməkdaşlıq haqqında niyyət protokolu imzalanmışdır.

**21 may 2013-cü il.** Odlar Yurdu Universiteti Qafqaz Universitetlər Birliyinə üzv seçilərək Qafqaz Universitetlər Birliyi və Birliyin üzvləri arasında əməkdaşlığın gələcək inkişaf perspektivlərini nəzərdə tutan Mövlana Mübadilə Proqramına üzv olmuşdur.

**17 may 2013-cü il.** Odlar Yurdu Universiteti ilə Türkiyənin Süleyman Dəmirəl Universiteti arasında birgə fəaliyyət və əməkdaşlıq müqaviləsi yenidən imzalanmışlar.

**24 may 2013-cü il.** Qafqaz Universitetlər Birliyinin Mövlana proqramı çərçivəsində Odlar Yurdu Universiteti və Giresun Universiteti arasında birgə fəaliyyət və əməkdaşlıq haqqında Memorandum imzalanıb.

**31 may 2013-cü il.** Odlar Yurdu Universiteti və Ankara Universiteti arasında akademik iş birliyi protokolu imzalanıb.

**2013-cü il.** Odlar Yurdu Universiteti və Giresun Universiteti arasında “Tibb fakültəsi”nin yenidən təşkil edilməsi.

**26 aprel 2013-cü il.** Odlar Yurdu Universiteti və Kensington Akademiyası (London) işçi heyət və tələbələr üçün qarşılıqlı faydalı imkanları inkişaf etdirmək üçün iki tərəf arasında əməkdaşlıq əlaqələrinin təşkili

**17 may 2013-cü il.** Odlar Yurdu Universiteti və Süleyman Dəmirəl Universiteti arasında (Türkiyə). Odlar Yurdu Universitetinin “Tibb fakültəsinin yenidən təşkil edilməsi”

**22 may 2013-cü il.** Odlar Yurdu Universiteti və Süleyman Dəmirəl Universiteti arasında Mövlana Mübadilə Proqramı çərçivəsində əməkdaşlıq.

**27 iyun 2013-cü il.** Odlar Yurdu Universitetinin tədris proqramına İKT-nin inteqrasiya üzrə potensialın artırılması sahəsində mümkün əməkdaşlıq (Potensial əməkdaşlıq).

**29 sentyabr 2013-cü il.** Ankara Universiteti dəstəyi ilə Odlar Yurdu Universitetində Tibb, Əczaçılıq və sağlamlıq elmləri sahələrində Ankara Universiteti səviyyəsində təhsil mühitinin yaradılması ilə iki universitet arasında təhsil, araşdırma, xidmət və əməkdaşlıq mühitinin yaradılması **2011-2014-cü il.** TEMPUS Layihəsində Təhsil proqramlarının keyfiyyətinin təminatı sahəsində sənədlərin hazırlanması proqramına qoşulmuşdur. Eyni zamanda layihədə aşağıdakı əməkdaş universitetlər iştirak edir.

- İtalyan Universitetləri Rektorları Cəmiyyəti, İtaliya
- Alikante Universiteti, İspaniya
- Bratislava Texniki Universiteti, Slovakiya
- Dyuisburq Universiteti - Essen, Almaniya
- Consorzio Inter-Universitario Calcolo Automatico Italiano N.O., İtaliya
- Odlar Yurdu Universiteti, Azərbaycan
- Baku Dövlət Universiteti, Azərbaycan
- Xəzər Universiteti, Azərbaycan
- Azərbaycan Tibb Universiteti, Azərbaycan
- Bakı Mühəndislik Universiteti
- Azərbaycan Təhsil Nazirliyi, Azərbaycan
- Bişkek Maliyyə və İqtisad Akademiyası, Qırğızıstan
- Təhsil Şəbəkə Assosiasiyası, Qırğızıstan
- Qırğızıstan Təhsil və Elm Nazirliyi, Qırğızıstan
- Naryn Dövlət Universiteti, Qırğızıstan
- L. Gumilyov adına Milli Avrasiya Universiteti, Qazaxıstan
- Qazaxıstan Azad Təhsilin Keyfiyyətinə Nəzarət Agentliyi, Qazaxıstan
- Qazax Ablai Xan Universiteti, Qazaxıstan
- K.I. Satpayev adına Qazax Milli Texniki Universiteti, Qazaxıstan
- Qazaxıstan Təhsil və Elm Nazirliyi, Qazaxıstan

- Milli Təhsilin Keyfiyyətinə Nəzarət Mərkəzi, Qazaxıstan
- Tacikistan Təhsil Nazirliyi, Tacikistan
- Tacik Sahibkarlıq və Xidmət İnstitutu, Tacikistan
- Milli Tacik Universiteti, Tacikistan
- Tacik Texniki Universiteti, Tacikistan
- Qazax İnşaat və İnşaat Mühəndisliyi Akademiyası, Qazaxıstan
- J. Balasagyn adına Qırğız Milli Universiteti, Qırğızıstan

**28 yanvar 2014-cü il.** Odlar Yurdu Universiteti və Ankara Universiteti arasında iş birliyi protokolu çərçivəsində “Xidmətlərin ödənilməsi” istiqamətində protokol

**21 noyabr 2014-cü il.** Odlar Yurdu Universiteti və Qafqaz Universiteti arasında elmi-texniki əməkdaşlıq protokolu

**13 aprel 2015-ci il.** Odlar Yurdu Universiteti və DORİS Tibb Mərkəzi (Medical Service Berlin-DORİS) arasında birgə fəaliyyət haqqında müqavilə

**27 may 2015-ci il.** Odlar Yurdu Universiteti və Kahramanmaraş Sütçü İmam Universiteti arasında Mövlana Mübadilə Proqramı çərçivəsində əməkdaşlıq protokolu.

**10 oktyabr 2015-ci il.** Odlar Yurdu Universiteti və İstanbul Aydın Universiteti arasında beynəlxalq akademik, mədəni və elmi əməkdaşlığı inkişaf etdirmək

**11 fevral 2016-cı il.** Miqel de Servantes Universiteti və Odlar Yurdu Universiteti arasında hər iki tərəfli məqsədə uyğun olaraq bir-birinin tam imkanlarını qarşılıqlı olaraq tanıyır

**17 fevral 2016-cı il.** Beynəlxalq Struqa Universiteti və Odlar Yurdu Universiteti arasında qurulmuş qarşılıqlı əməkdaşlığı möhkəmləndirmək və inkişaf etdirmək, universitet təhsili prosesini zənginləşdirmək və beynəlxalq anlaşmanı gücləndirmək

**17 fevral 2016-cı il.** Odessa Milli Politexnik Universiteti və Odlar Yurdu Universiteti arasında tərəflərin bərabərlik prinsiplərinə əsaslanan qarşılıqlı faydalı əlaqələri gücləndirmək və inkişaf etdirmək, universitet təhsilinin prosesinin zənginləşdirmək və beynəlxalq əlaqəni möhkəmləndirmək

**17 mart 2016-cı il.** Tunceli Universiteti MEVLANA və Odlar Yurdu Universiteti arasında Mevlana Tələbə mübadiləsi Proqramı

**17 fevral 2016-cı il.** Lebənsə Beynəlxalq Universiteti və Odlar Yurdu Universiteti arasında qurulmuş qarşılıqlı əməkdaşlığı möhkəmləndirmək və inkişaf etdirmək, universitet təhsili prosesini zənginləşdirmək və beynəlxalq anlaşmanı gücləndirmək

**18 fevral 2016-cı il.** Yıldız Teknik Universiteti və Odlar Yurdu Universiteti arasında Mevlana Tələbə mübadiləsi Proqramı

**18 fevral 2016-cı il.** Almaata Texniki Universiteti və Odlar Yurdu Universiteti arasında beynəlxalq anlaşmanı gücləndirmək

**18 fevral 2016-cı il.** Avro-Mediterranean Universiteti və Odlar Yurdu Universiteti arasında qurulmuş qarşılıqlı əməkdaşlığı möhkəmləndirmək və inkişaf etdirmək

**18 fevral 2016-cı il.** Beynəlxalq Vizyon Universiteti və Odlar Yurdu Universiteti. Hər iki universitetdə elm və təhsil sahəsində kadr hazırlığının aparılması

**18 fevral 2016-cı il.** Spuru Həyat Universiteti və Odlar Yurdu Universiteti arasında qarşılıqlı əməkdaşlığı möhkəmləndirmək və inkişaf etdirmək

**18 fevral 2016-cı il.** Çankırı Karatekin Universiteti və Odlar Yurdu Universiteti arasında beynəlxalq akademik, mədəni və elmi əməkdaşlığı inkişaf etdirmək

**22 fevral 2016-cı il.** İstanbul Kültür Universiteti və Odlar Yurdu Universiteti arasında əməkdaşlıq protokolu

**23 fevral 2016-cı il.** İstanbul Medipol Universiteti və Odlar Yurdu Universiteti arasında tədqiqat layihələri üzrə birgə əməkdaşlıq

**5 mart 2016-cı il.** Çankırı Karatekin Universiteti ERASMUS + və Odlar Yurdu Universiteti arasında Mevlana Tələbə mübadiləsi Proqramı

**5 mart 2016-cı il.** İstanbul Medipol Universiteti MEVLANA və Odlar Yurdu Universiteti arasında qurulmuş qarşılıqlı əməkdaşlığı möhkəmləndirmək və inkişaf etdirmək, universitet təhsili prosesini zənginləşdirmək və beynəlxalq anlaşmanı gücləndirmək

**14 mart 2016-cı il.** Çankırı Karatekin Universiteti MEVLANA və Odlar Yurdu Universiteti arasında Mevlana Tələbə mübadiləsi Proqramı

**17 mart 2016-cı il.** Bilik Fondu və Odlar Yurdu Universiteti. Tərəflər öz səlahiyyətləri çərçivəsində dövlət qanunvericiliyinə uyğun olaraq qarşılıqlı əməkdaşlığı həyata keçirəcəklər

**19 mart 2016-cı il.** ASKON və Odlar Yurdu Universiteti arasında projətlərin, pogramların, konfransların, seminarların, yarışların təşkili

**Mart 2016-cı il.** Avro-Meditərenian Universiteti ERASMUS + və Odlar Yurdu Universiteti arasında qurulmuş qarşılıqlı əməkdaşlığı möhkəmləndirmək və inkişaf etdirmək

**7 aprel 2016-cı il.** Beynəlxalq Travnik Universiteti və Odlar Yurdu Universiteti arasında qurulmuş qarşılıqlı əməkdaşlığı möhkəmləndirmək və inkişaf etdirmək, universitet təhsili prosesini zənginləşdirmək və beynəlxalq anlaşmanı gücləndirmək

**20 aprel 2016-cı il.** Marmara Universitetinə Odlar Yurdu Universiteti arasında qarşılıqlı əməkdaşlıq qurulub

**Avqust 2016.** Beynəlxalq Struqa Universiteti və Odlar Yurdu Universiteti arasında qurulmuş qarşılıqlı əməkdaşlığı möhkəmləndirmək və inkişaf etdirmək, universitet təhsili prosesini zənginləşdirmək və beynəlxalq anlaşmanı gücləndirmək

**18 iyul 2016-cı il.** Bangladesh Trading Corporation və Odlar Yurdu Universiteti arasında



**30 dekabr 2016-cı il.** Odlar Yurdu Universiteti və Oksigen Klinik Xəstəxanası arasında müəllim və tələbə kontingenti ilə tibb ixtisası üzrə fənnlərin tədrisi, beynəlxalq standartlara uyğun tibb fakültəsinin yaradılması

**13 aprel 2017-ci il.** EDUCO və Odlar Yurdu Universiteti arasında universitet təhsili prosesini zənginləşdirmək və beynəlxalq anlaşmanı gücləndirmək

**3 may 2017-ci il.** Odlar Yurdu Universiteti və Tərəvəzçilik Elmi-Tədqiqat İnstitutu arasında uyğun ixtisaslar üzrə təhsil alan tələbələrinin müvafiq müəssisə və təşkilatlarda və istehsal təcrübəsi keçməklə öyrəndikləri peşəni dərinlənən öyrənmək və professional peşə vərdişlərinə yiyələnmək

**10 may 2017-ci il.** Türkiyənin Avrasya Universiteti və Odlar Yurdu Universiteti arasında qarşılıqlı əməkdaşlıq , elmi və akademik işbirliyinin inkişaf etdirilməsi və genişləndirilməsi

**1 mart 2018-ci il.** Türkiyənin Bingöl Universiteti və Odlar Yurdu Universiteti arasında qurulmuş qarşılıqlı əməkdaşlığı möhkəmləndirmək və inkişaf etdirmək

**1 aprel 2018-ci il.** Türkiyənin Kastomonu Universiteti və Odlar Yurdu Universiteti arasında Mevlana Tələbə mübadiləsi Proqramı

**18 aprel 2018-ci il.** Odlar Yurdu Universiteti və Beynəlxalq Miqrasiya təşkilatı arasında Memorandum imzalanmışdır.

## 2.2 Beynəlxalq statuslarımız

Odlar Yurdu Universiteti:



- Beynəlxalq Universitetlər Assosiasiyasının üzvüdür.

H+

- Almaniyanın H+ akkreditasiyasına malikdir.



- Türkiyə Cumhuriyyəti YÖK tərəfindən tanınmışdır. Bu tanıtıma görə universitetin bakalavr, magistr və doktorantura pilləsini başa vuran bütün məzunların diplomu eyni zamanda digər ölkələrlə yanaşı Türkiyə Cümhuriyyətində də tanınır.



- Azərbaycan Təhsil Nazirliyində ilk özəl universitet olaraq Dövlət Akkreditasiyadan keçmişdir.



European Commission  
**TEMPUS**

- TEMPUS-un iştirakçısıdır.



- Amerika Birləşmiş Ştatlarının Tibb Təhsil Təşkilatı FAİMER (Foundation for Advancement of International Medical Education and Research) tərəfindən tanınmışdır.

### **2.3. Maddi-texniki baza**

- Universitet ümumi sahəsi 1 hektar sahəni əhatə edən 16000 m<sup>2</sup> (on altı min) ərazidə müasir tələblərə cavab verən maddi-texniki bazalı, tədris prosesinin bütün zəruri tələblərini ödəyən müasir tipli 7 mərtəbəli binaya malikdir.
- Oksigen Klinik Xəstəxanası 6000 (altı min) m<sup>2</sup> sahəyə malikdir
- Tibb muzeyi
- Hüquq Klinikası
- Kriminalistika laboratoriyası
- Elektron imtahan otaqları
- Kompüterlərin təmiri mərkəzi
- Elektron kitabxana
- Oxu zalı
- Açıq idman meydançası
- Qapalı idman zalı
- Böyük akt zalı
- Kiçik akt zalı
- Xarici tələbələr üçün yataqxana
- Açıq havada yeməqxana
- Qapalı yeməqxana
- Mikrobiologiya, immunologiya və virusologiya laboratoriyası

- Histologiya və sitologiya laboratoriyası
- Zoologiya kabineti
- Fiziologiya kabineti
- Anatomiya otağı
- Fizika və biofizika laboratoriyası
- AzRENA ictimai internet mərkəzi
- Texnopark
- Sürücülük məktəbi

### **3. Missiya və dəyərlər, gələcəyə baxış**

#### **3.1 Missiya**

Odlar Yurdu Universiteti öz başlıca məqsədini Azərbaycan cəmiyyətində və dünya mühitində rəqabət apara bilən yüksək bilikli və bacarıqlı professional, milli və mənəvi dəyərlərimizə sadıq olan mütəxəssis və liderlərin hazırlanmasında görür.

#### **3.2 Dəyərlər**

- *Müxtəliflik*
- *Yaradıcılıq*
- *Əməkdaşlıq*
- *Müasirlik*
- *Səmərəlilik*

### **3.3 Gələcəyə baxış**

Növbəti 5 il ərzində Odlar Yurdu Universitetində təhsilin, elmi tədqiqatların, beynəlxalq əlaqələrin, daxili keyfiyyət təminatının daha da təkmilləşdirilməsi və strateji inkişaf planından irəli gələn hədəflərin realizə olunması.

## **4 Strateji məqsədlər**

### ***4.1 Daxili keyfiyyət təminatını təkmilləşdirmək***

Daxili keyfiyyət təminatının daha da təkmilləşdirilməsi məqsədilə aşağıdakı istiqamətlər üzrə fəaliyyət nəzərdə tutulmuşdur:

- Keyfiyyətli təhsilə yönələn sistemin inkişaf elətdirilməsi;
- Tədris keyfiyyətinin və mənimsəmə imkanlarının yüksəldilməsi;
- Nəticəyönümlü və şəxsiyyətyönümlü tədrisin təşkilinə şərait yaradılması;
- Bundan öncəki bənd üzrə nəticənin əldə edilməsi;
- İştirakçısı olduğumuz yerli və beynəlxalq layihələrdən əldə olunan bilik və təcrübənin təhsilə tətbiq edilməsi;
- İxtisasların siyahısının, tədris standartları, planları və proqramlarının dünya təhsil təcrübəsi və hazırki əmək bazarının tələblərinə uyğunlaşdırılması;

- Bütün ixtisaslar üzrə fənnlərin daha effektiv və səmərəli şəkildə keçirilməsinin təmin edilməsi;
- OYU-da daha yüksək emi dərəcəsi, biliyi, səriştəsi ilə fərqlənən alimlərin pedaqoqların sayının artırılması;
- Vaxtaşırı universiteti ESG-yə uyğun olaraq xarici keyfiyyət təminatını yoxlamaq;
- “universitet-məzun”, “universitet–valideyn”, “universitet-ictimaiyyət” sistemlərini qurmaq, universitetin saytının daha dolğun və çevik olmasını təmin etmək;
- İstedadlı tələbələr üçün xüsusi inkişaf proqramlarının hazırlanması;
- Akademik heyətin bilik və bacarıqlarının daim inkişaf etdirilməsi;

#### ***4.2 Tədris prosesində interaktiv, yeni və daha müasir metodlardan istifadə etmək***

Bu strateji hədəfə nail olmaq üçün aşağıdakıların realizə olunması nəzərdə tutulur:

- Mənimsəmə imkanlarının artırılması üçün tələbələrlə “dəyirmi masa” , “interaktiv təlim”, “beyin həmləsi” metodlarının tətbiqi;
- Dərsin optimistik başlanğıcının, emosional gərginliyinin azadılmasının və intellektual gərginliyin artırılmasının təşkilinin həyata keçirilməsi.
- Yeni təhsil standartlarına cavab verən auditoriyaların təşkil edilməsi;
- Əlverişli və yaradıcı təhsil mühitinin yaradılması;
- Tədris prosesinin təşkili zamanı təhsil texnologiyaları sahəsində xarici universitetlərin təcrübəsinə yiyələnmək və istifadə etmək;
- Müxtəlif mənbələrdən istifadə etməklə adekvat həcmdə yeni tədris metodlarının işlənib hazırlanması və tətbiqi;

- Müəllim və tələbə heyətinin müasir kompüter proqram-paketlərindən istifadə bacarıqlarının artırılması;
- İnnovativ və interaktiv təlim metodlarından istifadənin genişləndirilməsi;
- Tədris prosesinin İKT-dən istifadə ilə qurulmasının yeni formasına keçirilməsi, tədris materialının elektron daşıyıcılarda işlənməsi və tətbiqi, rəqəmsal təhsil resursları bazasının yaradılması;
- Təhsil proqramlarının beynəlxalq akkreditasiya qurumlarının tələblərinə uyğunlaşdırılması;
- OYU-nun elektron kitabxanasının yaradılması;

#### ***4.3 Universitetin monitoring, təhlil, qiymətləndirmə sisteminin təkmilləşdirilməsi***

Cari strateji planın müvafiq bəndinə əsasən aşağıdakı fəaliyyət istiqamətləri nəzərdə tutulmuşdur:

- Təhsil keyfiyyətinin artırılması üçün başlıca meyarlarının müəyyən edilməsi;
- Tədris prosesində tələbənin qiymətləndirilməsinə nəzarət edilməsinin təşkili;
- Tələbələrin imtahan-monitorinq nəticələrinin təhlili;
- Monitoring və nəzarət mexanizminin formalaşdırılması və tətbiq edilməsi;



- Monitorinq zamanı ortaya çıxan problemlərin aradan qaldırılması məqsədilə işlərin görülməsi;
- Sistemli şəkildə Universitetin bütün fəaliyyət istiqamətləri üzrə mütəmadi monitorinqlərin aparılması;
- Eləcə də, tələbələrin sosial vəziyyətlərini müəyyən edən monitorinqlərin keçirilməsi, təhlili və aradan qalxa biləcək problemlərin həlli;
- professor müəllim heyətinin reytinginin müəyyən edilməsi meyarlarının hazırlanması və “keyfiyyət elciləri” nin köməyi ilə monitorinqin aparılmasını təmin etmək;
- qiymətləndirmə sisteminin səmərəliliyini artırmaq, davamlılığı təmin etmək;
- qiymətləndirmə sisteminin tələbələrə açıqlığını və şəffaflığını təmin etmək;
- tələbə məmunluğunu əldə etmək naminə “şikayət və təkliflər” qutusu üsulundan istifadə etmək;

#### ***4.4 Universitetin təhsil, elmi tədqiqat və sosial işinin inkişafı***

Bu bənd strateji inkişaf planının ayrılmaz hissəsidir. Çünki Universitetin təhsil, elmi tədqiqat və sosial işinin inkişafı vacib göstəricilərdən biridir. Strategiyanın bu bəndi aşağıda qeyd olunanlar nəzərdə tutulur:

- Tələbənin yaradıcılıq potensialının aşkarlanması və daha da təkmilləşdirilməsi;
- Yaradıcı, intellektual, mədəni ünsiyyət mühitinin yaradılması;
- Tələbə özünüidarəetmə sisteminin formalaşdırılması;
- Maddi-texniki bazanın yaxşılaşdırılması;
- Doktorluq və magistr işlərinin müdafiəsi;

- Kafedra alimlərinin, müəllimlərinin reytinginin artırılması, media ilə (İnternet, televiziya, qəzet, jurnal, konfrans) əlaqələri genişləndirməklə, reytingli elmi bazalarda profillərin yaradılması.
- Elmi tədqiqat işlərinin səviyyəsinin yüksəldilməsi;
- İşçilərin elmi, tədris proseslərinin keyfiyyətini təmin etmək üçün kafedrada texnoloji və təşkilati infrastrukturun yaradılması;
- Tanınmış universitetlərin ən yaxşı professor-müəllim heyətini, dünyanın müxtəlif universitetlərinin nümayəndələrini dəvət edərək, ümumi qəbul edilmiş standartlar səviyyəsində konfransların təşkili;
- Bir tərəfdən kafedranın elmi istiqamətləri ilə digər tərəfdən universitetlər, məktəblər və tərcümə mərkəzləri arasında sabit əməkdaşlıq əlaqələrinin formalaşdırılması;
- Monoqrafiyaların, elmi məqalələrin hazırlanması və yüksək reytingli jurnallarda, bazalarda öz əksini tapmasına nail olmaq;
- Universitetin Tərcümə Mərkəzinin və Əlavə Təhsil Kurikulum İnstitutunun inkişafı;
- “Web of Science”, “Scopus” və digər reytingli elmi platformalarda çap edilən məqalələrin sayını artırmaq;
- Odlar Yurdu Universitetinin “Elmi və Pedaqoji Xəbərlər” jurnalının elmi bazalara daxil edilməsini təşkil etmək;
- Hər il məqalələrin “Web of Science” bazasına daxil olan beynəlxalq elmi konfranslarda iştirakını təmin etmək.
- Elmi yanaşmaya və elmi inkişafa verilən dəyəri artırmağa xidmət edən sosial layihələrin həyata keçirilməsi;
- Cəmiyyətin aktual sosial problemlərinin öyrənilməsinə həsr edilmiş tədqiqat layihələrinin həyata keçirilməsi;
- Təhsilin sosialyönümlülüyünü təmin etmək;

- Tələbələrin sosial müdafiəsinin gücləndirilməsinə şərait yaratmaq, imkansız tələbələrə müxtəlif psixoloji və maddi yardımların göstərilməsi, müəyyən güzəştlərin edilməsi;

#### ***4.5 Universitetin beynəlxalq əlaqələrini genişləndirmək***

Odlar Yurdu Universitetinin mövcud beynəlxalq əlaqələrinin daha genişləndirilməsi və yeni əlaqələrin qurulması məqsədilə aşağıdakıların realizə olunması nəzərdə tutulmuşdur:

- Xaricdə fəaliyyət göstərən universitetlərlə yeni əlaqələrin qurulması;
- Universitetimizin müəllim və tələbələrinin beynəlxalq mübadilə proqramlarına cəlb edilməsini genişləndirilmək;
- Xarici təşkilatlarla əməkdaşlıq, təhsil və elm sahəsindəki proqramlarda, layihələrdə, konfranslarda, vebinarlarda, debatlarda və s. müntəzəm olaraq iştirakının təşkil etmək;

- Tərəfdaş olduğumuz beynəlxalq səviyyəli qrant layihələrinin sayının artırılması;
- Müəllimlərin xaricdəki təhsil proseslərində iştirakının təmin etmək;
- Əməkdaşların bilik, bacarıq və vərdişlərinin artırılması üçün zəruri tədbirlərin təşkili, yüksək ixtisaslı kadrların dəvət olunması, yerli və beynəlxalq təlimlərin həyata keçirilməsi;
- Beynəlxalq təşkilatlarla əməkdaşlıqların sayının artırılması;
- Beynəlxalq statuslu imtahanların Universitetimizdə keçirilməsi istiqamətində işlərin görülməsi;
- Beynəlxalq akkreditasiya qurumları ilə əlaqələrin gücləndirilməsi;
- Beynəlxalq ikili diplom proqramlarının sayının nüfuzlu universitetlər hesabına artırılması;
- Beynəlxalq səviyyəli tədbirlərə ev sahibliyinin edilməsi;
- Əcnəbi tələbələrlə iş keyfiyyətinin daha da təkmilləşdirilməsi;

#### ***4.6 Universitetin məzunlarla iş prosesinin effektivliyi artırmaq***

Odlar Yurdu Universitetinin məzunları ilə əlaqələrinin davamlılığı istiqamətində aşağıdakı fəaliyyətlər nəzərdə tutulmuşdur:

- Uğurlu tələbə və məzunların işə götürülməsinə dəstəyin verilməsi;
- Müasir təhsil konsepsiyası baxımından məzunların öz təhsillərini fasiləsiz davam etdirməsi üçün, onların yüksək yaradıcı potensiala, fundamental biliklərə və praktik bacarıqlara malik olan mütəxəssislər kimi yetişdirilməsi məqsədi ilə ali təhsilin səviyyələri arasında əlaqələrin və varisliyin təmin edilməsi;

- Məzun yarmarkalarının keçirilməsi;
- Məzunlarla əlaqələrin gücləndirilməsi, məzunlar assosiasiyaları və ya məzunlar klublarının yaradılması;
- Elmi və istehsalat fəaliyyətində, idarəetmə və biznes sahəsində əhəmiyyətli müvəffəqiyyətlər əldə etmiş məzunların Odlar Yurdu Universitetinin həyatında fəal iştirakının təmin edilməsi, onların müxtəlif elmi, təhsil və sosial proqramlarda iştiraka cəlb edilməsi üçün təkliflərin hazırlanması;

#### ***4.7 Distant təhsilin təlim texnologiyalarında inkişafı təmin etmək***

- Tədris prosesinə distant kommunikasiya texnologiyalarının daxil edilməsi;
- Distant təhsil üzrə tədris-metodiki materialların hazırlanması işlərinin başlanması;
- Tələbələrə geniş distant təhsil xidmətlərini təklif etmək;
- Müasir standartlara cavab verən Distant Təhsil formalaşdırılmaq;
- Tədris planları üzrə bəzi ümumi fənlərin distant formada təklif edilməsi;
- Tamamilə distant təhsil proqramlarına keçid üçün şəraitin yaradılması;
- Distant təhsilin müsbət tərəflərini, mobilliyini məntiqi əsaslarla təbliğ etmək;

- Distant təhsil vasitəsilə xaricdən əcnəbi tələbələrin sayının artırılmasını təmin etmək;
- Universitetin bəzi proqramlar üzrə tam olaraq distant təhsilə keçməsi üçün hazırlıqlı olması;
- Distant təhsil vasitəsilə işləyən tələbələrin təhsilinin təmin edilməsi, yerli tələbə sayının artırılmasına zəmin yaratmaq;
- Distant təhsilə marağın artmasına təkan verən platformaların, bazaların hazırlanması;

## **5 Gözlənilən nəticələr**

- Strateji inkişaf planının yerinə yetirilməsi aşağıdakı nəticələrin əldə edilməsinə imkan yaradacaq:
- Odlar Yurdu Universitetinin Azərbaycanın aparıcı universitetlərindən biri kimi mövqeyinin möhkəmlənməsinə;
- OYU-nun xarici elm və təhsil məkanına inteqrasiyasının sürətlənməsinə;
- Beynəlxalq təsnifata uyğun istiqamət və ixtisaslar üzrə müasir tələblər səviyyəsində pedaqoji kadr hazırlığının aparılmasına;

- OYU-nun maddi-texniki və tədris-metodiki təminatının müasirləşdirilməsinə;
- Əcnəbi tələbələrin sayının artmasına;
- Universitetdə kadr hazırlığının cəmiyyətin əmək bazarının tələbatlarına uyğunlaşdırılmasına;
- Beynəlxalq tələblərə cavab verəcək keyfiyyətin təminatı və idarə olunması sisteminin yaradılmasına;
- Müəllim və tələbə mübadiləsi sahəsində imkanların artırılmasına;
- Məzunlarla əlaqələrin güclənməsi, universitetdə elmin və təhsilin inkişaf etdirilməsi üçün onların imkanlarından istifadə imkanlarının genişlənməsinə;
- Kadr istehlakçılarının təhsilin keyfiyyətinə nəzarət prosesində fəal iştirakının təmin olunmasına;
- Universitetin professor-müəllim heyətinin distant təhsildə yeni pedaqoji texnologiyalar üzrə bilik, bacarıq və vərdişlərin formalaşması;
- Beynəlxalq səviyyədə fundamental və tətbiqi elmi tədqiqatların aparılmasına;